

Malik Əhmədoğlu-50

Yarım əsrin yarısı Qarabağda...

Məmmədov Malik Əhməd oğlu 1968-ci il sentyabrın 1-də Cəbrayıllı rayonunun Dağtumas kəndində anadan olub. BMMT-nin Klub Tədbirləri Rejissorluğu fakültəsini bitirib. "Ölməyə qoymayın ümidişimi", "Bir də baxacaqmı gözüm dağlara", "Sevincim, qəmim vətən", "Söz gərək deyilsin öz zamanında" adlı şeirlər, "İtirilmiş ömr" hekayələr, "Dağtumas şəhidləri" adlı publisistika və şeirlərdən ibarət kitabların müəllifi, həmçinin çoxsaylı almanaxların həmmüəllifidir. Respublika səviyyəli qəzet və jurnallarda çap olunub. Azərbaycan Yaziçılar Birliyinin üzvüdür. Dirili Qurbani Məclisinin üzvü və təşkilati işlər rəhbəridir. "Qızıl qələm" mükafatçısıdır.

Sentyabrın 1-də 50 yaşını tamam edirən, Malik. Beləcə, ömrün-günün 50 ilini yola verə-verə, yelə verə-verə geridə qoyursan. 50 il yarımla əsrdir. Ona görə bu əsrin yarısı olan əlli yaşı yola verə-verə geridə qoydun deyirəm ki, illərin ağızını sanki boş buraxdıq, heç hardan gəldi, hardan keçdi, bilmədik də. Ona görə bu əsrin yarısına bərabər olan 50 ili yelə verdik ki, bu yarımla əsrin tən yarısını, düz 25 ilini doğulduğumuz Cəbrayılsız, Dağtumassız yaşıadiqsa, elə bilirom ki, elə bu dövrü-zamanı boş-boşuna yelə-küleyə verib yaşıadiq. Əgər vətənsiz yaşamağa yaşamaq demək olarsa. Yel apardı, külek-qasırqə çəkib apardı vətənsiz ömrümüzün 25 ilini-əsrimizin bir çəreyyini (dördə birini).

Malik, səninle mənim uşaqlığım, qayğısız-qüssəsiz məktəb illərimiz bir dövrdə olub, sən bir sınıf məndən yuxarıda oxuyurdun. Yəni bu, o deməkdir ki, sən məndən bir yaşı qabaqda gedirən və gələn il qismət olsa, bu yarımla əsrlək vaxtin həyecan təbili mənim də ömrümün qapısını döyəcəkdir! Yaman həyəcanlanıram, Malik! Elə bil yuxuda idim, məni tərəfdib ayıltın bu əlli yaşı gəlişi ilə! Niyə belə tez gəlib yetişdi bu vaxt beləcə. Yoxsa əlinə daşımı, dəyənəkmi, çomaqmı götürüb bu illərin üstünə düşdün, bu illeri qovalaya-qovalaya gətirib bu həddə çıxardın?! Əlli illik yaşı belə tez haxladın. Yoxsa bu illərin səmənd ürgəsini minib cavanlıq eşqi ilə o tərəf-bu tərəfə cövlən elədin, gənclik eşqi-enerjisi ilə havalanıb dördnala çapdın bu illəri, bu illəri beləcə tez yorub-yordun, beləcə tez bu əlli ilin axırına çıxdın? Amma yox, bəlkə də dövrümüz elmtexnika, kompüter əsrindir, heç at da qələt edib bu sürətlə gəlib çatdırımdı bizi bu tezlikdə bu əlli ilin astanasına. Yəqin ki, uçan boşqab, ya raket-filan minibmişən ki, səni bu cür sürətlə gətirib çatdırıcı yarımla əsrin qoşağına... Hər nədirse, inana bilmirəm bu 50 ilin quş qanadla gəlib tez ötməsinə. Amma fakt faktlhığında qalır. Görünür, elmin-texnikanın sürətli inkişafı təbiətdə də eyni cür rezonans doğurur, illər, fəsillər də öz gəlişlərini-gedişlərini zəmanənin gərmişinə uyğun tezleşdirirlər. Bu səbəbdən də özümüzdən xəbərsiz illər də ömrümüzdən beləcə tez ötüşüb aradan çıxır. Yadıma Xalq şairi Məmməd Arazın misraları düşdü:

ömr də bir bərcərə əlli il, yüz il,
Bədəbəxtir az yazıl çox yaşayınlar
Şair dost, ömrünү yaşından deyil,
Yazdırıqın neğmənin ömründə axtar

Sənin də qismətinə azdan-çoxdan yazı-pozu əhlili olmaq düşdü, Malik. Misralarınla el şənliliklərində tamada kimi bülbülb kimi ötdün, elimin-obanın bütün məclislərində göründün, özünü göstərdin. Mənəcə, rəsmi Xalq şairi olmaqdan başqa, bir də var rəsmən xalqının elinin şairi olmaq. Bu, o deməkdir ki, bir yazan kimi, qələm adamı kimi xalqının, el-obanın içində oldun, xeyir-şərində yaxından iştirak etdinsə, deməli, elə sən xalqın, elin şairi, yazarısan. Bir insan kimi sən belə bir missiyani öz üstündə ləyaqətlə daşdırın, hörmətli əziz előğlum şair Malik Əhməd oğlu Məmmədov!

Cəbrayıldan olan Sovet ittifaqı Qəhrəmanı Cəmil Əhmədovun qardaşı Xalq yazıçısı Sabir Əhmədli vətənimizin yolunda-Qarabağımız uğrunda yegane oğlu Məhəmmədi şəhid verdi, İstiqlal şairimiz Xəlil Rza Ulutürk də Milli Qəhrəman rütbəsinə ucalmış olan oğlu Təbriz Xəlilbəylini torpaqlarımız uğrunda şəhid verdi. Sənin atan rəhmətlik Əhməd Xankişioglu da öz sonbeşik oğul övladı Söhrabı doğulduğumuz Dağtumas torpağında-Tumas qəbiristanlığında şəhid kimi torpağa tapşırıb məcburi köçküñ

kimi gəlmişdi Abşeron torpağına. Yəni başqa sözlə, bu, o deməkdir ki, sən də elimizin obamızın şair övladı kimi dağ cüssəli bir qardaş şəhid verdin elimizin, millətimizin, vətənimizin yolunda. Bax xalqla, ellə bu cür bir yerdə olmaqla sən də elimizin, xalqınızın içdən gələn-qandan-candan gələn şairisən, Malik. Hələ bacın Kəmalənin həyat yoldaşı-dost-doğmaca əmin oğlu olan Məzahir Məhəmmədəoglunu da ölüdüsü-qaldısu bilinmədən doğma yurda qurban verib gəldiyimizi də, məcburi köçkünlükden az sonra bibin Güllünün oğlu, mənim sinif yoldaşım olan Vüqar Veli oğlu Cəbrayılovu da Ağdamın Güllüçə kəndində vətənimiz yolunda şəhid verdiyimizi də bura əlavə etsək, sözsəhbət çox uzanacaq, Malik qardaşım!

Bütün bunları nəyə görə sadaladım? Ona görə ki bu əlli ildə-50 yaşda nələr qazandın, nələr itirdin, -deyib soruşmaq istəyirdim səndən və sənin özündən xəbərsiz də elə sənin əvəzindən özüm azdan-çoxdan cavab yazdım. Həm də demək istədim ki, yəqin deyəcəksən ki, itirdiklərimiz qazandıqlarımızdan çox oldu... Amma mən bu cavabla razılışaraq da, razılaşmayaraq da məsələyə bir başqa rakursdan yanaşış deyirəm ki, yox, Malik, qaşa, əslində "itirdiklərimiz" də "qazandıqlarımız"dır. Yəni o öğrencileri biz cismən itirdiksem də, mənən təkcə özümüzə yox, bütövlükdə vətənimizə onların timsalında şəhid adlı övladlar qazandıq. "Torpaq, uğrunda ölen varsa, vətəndir" deyiminə rəqmən o şəhidlərimiz bizim itirdiyimiz torpaqlarımızın sadəcə coğrafi ərazilər yox, həm də şəhidlərimizin üstündə can qoyub, qoynunda uyuduqları vətənimiz olduğunu öz canları-qlanları bahasına əsil vətən övladı olmaqla nümayiş etdirdilər. Bəli, igidlərimizi vətənə qurban verməklə onları bir tərəfdən də ümumi vətənin, elin övladı olaraq şəhidlər kimi təzədən qazandıq. Elə sənin yazdığını "Dağtumas şəhidləri" adlı kitabın da bu mənəvi qazancımızın bəhrəsi olaraq yarandı.

Malik, bütün bunları 50 illik ömrün şəhid olduğu hadisələr fonunda göstərmək istədim. İstədim ki, Malik Əhmədəoglunun həyatı yaşıntılarının içində gəlib keçənləri də xatırladım, görünüşün ki, ömrün 50 ili heç də boş-boşuna "yola verilməyib", ömrün 50 ili heç də havayı yerə "yələ verilməyib". Bəli bu yola verdiyimiz yelə verdiyimiz illərin hansı əzablardan, ağrı-acılı yaşıntılardan keçdiyini anlatmaq istədim.

Demək istədim ki, heç bir il, zaman əslində boş-boşuna hədərə getməyib, o zamanın içinde insan ömrü yaşayıb, dünyanın dördləri ilə qol-boyun olub, baş-başa verib yaşıyan insan ömrü, şair ömrü... Yusif Dirili və Ülviiyyə İlqar qızının müəllifləkləri ilə çıxan "Malik Əhmədəoglunun yaradıcılıq dünyası" ("Müəllim" nəşriyyatı, 2009) adlı araştırma yoluyla məhz belə bir ömr yoluñun müəyyən anlarını eks etdirir.

50 il-yarım əsr. Yarım əsrin yarısı Qarabağda, yarısı "qara bağ"da (qara düyündə) keçən gənclik il-ləri kimi xarakterizə edərdim sənin 50 illik ömrünü, Malik! Tanrı Qarabağımızın yolunu açısqın, "qara bağ"dan - qara tilsimdən, qara düyündən bizi qurtarsın!

Əziz qardaşım Malik Əhmədəoğlu! Yazdıqca söz üzənir, kövrləmiş qəlbim ehtizaza gəlir, gözlərim dolub yaşırir. Bağrim çatlamamış, ürəyim çat verməmiş yazılı tamamlayım. Bir də bir qəzet yazısında çox şeyi ehətə eləmək olmur. Qismət olsa, bir dəfə də başqa bir yazıda söhbət açaram. Hələlik deyib sənin 50 illik yubileyini səmimi qəlbən təbrik edir, uzun ömr, cansağlığı, yaradıcılıq uğurları və doğma kəndimizdə tezliklə qayıdış Yaşamağımızı arzu layıram!..

Sakir ALBALIYEV

